

## **Qəzəllər**

Pərişan zülfə tək könlüm pərişan eyləmə, yarəb,  
Bələyi-hicr ilə hər dəm cigerqan eyləmə, yarəb.

Bənə göstər fəzayi-eşqdə bir ləzzəti-ülfət,  
Həmişə mənzilim dəştü biyaban eyləmə, yarəb.

Müruri-ömrədə bir gəz bənə didardən göstər,  
Cünun rüsvalərində zarü giryən eyləmə, yarəb.

Diyari-eşqdə bikəsligim gör, halimə rəhm et,  
Tərəhhüm qıl, bəni vəhşətdə heyran eyləmə, yarəb.

Götürmə rəğbətim məhbublər zülfə həvasından,  
Bu halilə keçir ömrüm, peşiman eyləmə, yarəb.

Çevirdim yüz sənə sidq ilə, səndən istərəm imdad,  
Sırıski-həsrətim yüzdə nümayan eyləmə, yarəb.

Bu Molla Kəşfinin sənsən yenə vəslcahı axır,  
Binayı-səbrini ah ilə viran eyləmə, yarəb.

\*\*\*

Hicran oxu bağrimi dəldi, tamam yarədir,  
Möhnəti-əyyamdan həm cigerim parədir.

Şamü sahər işratım ahü fəğan eyləmək,  
Hali-pərişan müdam, daxi günüm qarədir.

Çərxi-fələklər bənə yayımı qurmuş təmam,  
Bir quru cismim hədəf yədi-kəmandarədir.

Bəxt bəni-üftadədən eylədi tovdı çün,  
Kövkəbeyi-taleim seyri həm idbarədir.

Bikəsu tənha qalib ağladı Kəşfi Kərim,  
Rəhm qıl, ey bağırı daş, gör necə biçarədir.

\*\*\*

Vəslədə hicr qəmi var güman eyləmişəm,  
Belə ki, hicr qəmin münisi-can eyləmişəm.

Zülmi-əgyardən əfəganım odu oldu bülənd,  
Əfv qıl, padşahim, bunca fəğan eyləmişəm.

Həsrəti-ləli-ləbin qıldı qara bağrimi su,  
Arzusunda hələ bağrimi qan eyləmişəm.

Nə qəmim təneyi-əgyardən, ey zahidi-şəhr,  
Səri-kuyində behər vəchə məkan eyləmişəm.

Xubların həlqeyi-zülfənə giriftar oluban,  
Özümü eşq ilə rüsvayı-cəhan eyləmişəm.

Ey könül, noldu o oxlar ki, sənə vermiş idim,  
Mən səni doğru sanırdım, nə yəman eyləmişəm.

Kəşfiya, yakdı könül hər nə ki, ox gəldi ona,  
Bən də onun sözünü yarə əyan eyləmişəm.

\*\*\*

Vəfa ummaq nə mümkündür cəhanın macərasından,  
Nə hasil bivəfa dəhrin həyati-bivəfasından.

Görən ol zalimi mərhəm oxundan istədim, amma,  
Atar bin ox ki, hər birsi keçər bağrim yarasından.

Müalicələr bu möhlik dərdə bir təviz yazmışlar,  
Mərizi-eşqə dərman eyləmək xoşdur dəvasından.

Dedilər bir mələkdi sevdigin, məhvəş, zehi aqil,  
Deməzlər bir bələdir göydən enmiş kibriyasından.

Başınçın açma bəndən bunca bidadı, rəva görmə,  
Pərişan kakılıq qurtarmayım müşkil xətasından.

Könül can ilə hər dəm qasıların yayına meyl etmiş,  
Keşər peykanların bir-bir iki sinəm arasından.

Bu Kəşfi hər gözəl gördükdə heyrandır, özün bilməz,  
Bənə yüz möhnət əl verdi onun bu müddəasından.

\*\*\*

Gəl, ey saqi, aman ver, aşiqı qurtar məzəllətdən,  
Ayağdan düşmüşə sun bir neçə gülgünə şərbətdən.

Götür bu dəhrdən meylim, dəxi əndişədən qurtar,  
Bəni məst eyle, saqi, dənə-dənə cami-vüslətdən.

Hərifi-badəyəm, onsuz bənim səbrü qərarım yox,  
Bəni məhrum qılma, ey Xuda, bu eyşü işrətdən.

Əya əqli vərə, mən eyləmə zövqi-meyi-nabi,  
Nədir fikrү xəyalın, bir oyan bu xabi-qəflətdən.

Ləbi-meygunlərin şövqilə içdim badeyi-gülgün,  
Əğərçi düşmüşəm zahidlərin qövlilə hörmətdən.

Dəmadəm arzuya-cami-badə etdigidimdəndir,  
A Kəşfi, düşmüşəm əqli-vərə yanında rəğbətdən.

\*\*\*

Aşıqəm, ey dustlar, bir dilbəri-siminbərə,  
Kim cəhənşahi-dü aləm hökmə qalib hər yerə.

Masivadən, zahida, mən qət'i-ülfət eylədim,  
Çəkməzəm bən sən kibi minnət cəhani əbtərə.

İnqilabi-sübəyü şamə qafil olma, ey könül,  
Xali olmaz bir qərəzdən, qıl tamaşa əxtərə.

Çənbəri-zülfündən üzmə, ey könül, peyvəndini,  
Görmədinmi hökmə qalib oldu çərxi-çənbərə.

Kəşfiya, ixləsini rahi-fənadə qıl dürüst,  
Tərk edib dildarını, vermə könül hər əbtərə.

\*\*\*

Aşıq oldur kim, təriqi-eşqdə möhkəm ola,  
Bir bəla navəkləri gəldikdə bəs xürrəm ola.

Ləzzəti-dünya ilə qəti-təəllüq eyləyib,  
İltifati-ixtilati-xəlqdən bərhəm ola.

Daməni-məqsudinə gərdi-təərrüz yetməyib,  
İxtişaş dövrilə Məcnun kibi biqəm ola.

Cövrdən ikrah edib nifrət qılan aşiq degil,  
Aşıq oldur kim, ona cövrü cəfa həmdəm ola.

Xəlqdən qəti-əlaqə eyləyə Ənqa kimi,  
Ögləşib beytül-həzəndə, didəsi pürgəm ola.

Bilməyə dünya nadir, zövqü səfəsanı tərk edib,  
Möhnəti-dərdi-bəlayə günbəgün məhrəm ola.

Kəşfiya, ləzzəti-eşqin intifası oldurur,  
Zülmətü hicrə bələdə səbr edib əbsəm ola.

\*\*\*

Ey xoş ol saat ki, bir ümmidgahım var idi,  
Möhnəti-qəm çəkməgə püstü pənahım var idi.

Xovf qilmazdım ədulər ıztirabından neçün,  
Ərzi-halim etməgə bir dadxahım var idi.

Eyləməzdim möhnəti-aləm nücumindən kədər,  
Bəndə birdir, ədl göstər, padşahım var idi.

Heyf, getmiş əldən ol günlər, nə yaxşı dövr idi,  
Ləhza-ləhza müşhəfi-hüsənə nigahım var idi.

Tazədən imanə gəlmişdim, bilirdim qədrini,  
Kəşfiya, bir dilbəri-zülfə-siyahım var idi.